

Azərbaycanın təşəbbüsləri sülh prosesini sürətləndirir

Yaranmış tarixi imkanlardan yayınması
Ermənistanın yalnız ziyanı nadır

Ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra isə sülh sazişinin imzalanması ilə bağlı imkanlar daha da artıb. Bir neçə gün əvvəl Almaniyadan "Berliner Zeitung" qəzetinə müsahibəsində bu barədə danışan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev bildirib ki, sentyabrin 19-20-də keçirilən antiterror tədbirlərindən və ölkəmizin suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılib. "Beləliklə, həzirdə biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib.



Azərbaycanın təşəbbüsleri sübh prosesini sürətləndirir

Yaranmış tarixi imkanlardan yayınması Ermənistanın yalnız ziyanı nadır

Geridə qoyduğumuz 2023-cü il respublikamız üçün mühüm hadisələrlə, tarixi uğurlarla əlamətdar oldu. Ən böyük uğurumuz isə, əlbətə ki, bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsi, Qarabağdakı erməni separatizminin kökünü tam kəsilməsidir. Bu, yalnız müstəqillik dövrünün deyil, son 200 illik tariximizin böyük hadisəsidir.

Bakı danişqıcların müsbət nəticə verməsi ürün lazımı addımları atır

Torpaqlarımızın üzərində suverenliyimizin tam təmin edilməsindən sonra Azərbaycanla Ermənistan arasında sübh sazişinin imzalanması istiqamətdən daha əlverişli tarixi şərait yaranıb. Sülhün əldə edilməsi ilə bağlı çağırışlar və təşəbbüsler hər zaman məhz Azərbaycan tərəfindən olub. İrəvandan fərqli olaraq, Bakı müxtəlif platformalarda aparılmış sübh danişqıcları prosesinin müsbət nəticə verməsi üçün bütün addımları atıb. Əlkəmiz münasibətlərin normallaşdırılması və sülhün əldə olunması üçün 5 prinsiplə çıxış edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bu prinsiplər Ermənistanın rəhbərliyi tərəfindən zahirən müsbət qarşılsansa da, İrəvan buna heç bir qarşılıq verməyib və bu istiqamətdə müsbət doğru hər hansı bir addım atmayıb.

Ötən ilin sentyabrında keçirilmiş anti-terror tədbirlərindən sonra isə sübh sazişinin imzalanması ilə bağlı imkanlar daha da artıb. Bir neçə gün əvvəl Almanyanın "Berliner Zeitung" qəzeti nə müsahibəsinə bu barədə danişan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administ-

rasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev bildirib ki, sentyabrın 19-20-də keçirilən antiteror tədbirlərindən və ölkəmizin suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. "Beləliklə, hazırda biz sübh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən həttə atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüşdə müsbət məcrada keçib. Amma konkret tarix barədə danişmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danişqıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çörçivəsində işləmək düzgün olardı", - deyə Prezidentin köməkçisi bildirib.

Hikmət HACİYEV: "Sübh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır"

Vətən müharibəsindən sonra Ermənistan tərəfinin dirənşləri fonunda Azərbaycan kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində də əsas təşəbbüskar tərəf olub. Bu məsələ ətrafında keçirilən görüşlərdə müzakirələr aparılsa da, Ermənistan üzərinə öhdəliklər götürsə də, hələlik ortada real nəticə yoxdur. Lakin antiteror tədbirlərindən sonra bu istiqamətdə də irəliləyiş imkanları artıb. Ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində iki ölkənin dövlət sərhədinin delimitasiyası

komissiyalarının beşinci görüşündə bu məsələnin müzakirəsi davam etdirilib, bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib. Görüşdə həmçinin komissiyalar arasında iclasların və birgə işi görüşlərin təşkili və keçirilməsi reqlamentiinin mətni ilkin olaraq razılaşdırılıb. Eləcə də tərəflər komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

Bütün bunlar sərhədlərin delimitasiyası istiqamətdə ikitərəfli formatda əldə olunan razılaşmalardır və prosesin müsbət əlaməti kimi qiymətləndirilir. Eyni zamanda bu məsələyə yanaşmada Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sübh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır. "Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sübh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sübh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır", - deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayıb.

Bütövlükdə, Azərbaycanla Ermənistan arasında sübh sazişinin imzalanması üçün şanslar artıb. Hikmət Hacıyevin qeyd etdiyi kimi, bu gün sübh sazişinin mətni üzərində isə birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır. Məhz Azərbaycanın təşəbbüsleri sübh prosesinin sürətlənməsinə təkan verir. O da reallıqdır ki, ərazi bütövlüyü tam təmin edən Azərbaycan qalib ölkə kimi sübh olmadığı şəraitdə belə öz hədəflərinə doğru addımlayır, regionda yeni kommunikasiyalar yaradır. Bu mənada sülhün olmaması yalnız Ermənistanın ziyanı nadır.

**Rəşad CƏFƏRLİ,
"Azərbaycan"**